



1. Biber

Acı bibərlərin rəngləri ilə dadları arasında heç bir fərq yoxdur, amma bibərin uzunluğu nə qədər kiçik olarsa, onun açılığı bir o qədər kəskin olar.

2. Avokado

Dalga tv immunitet.az -a istinadən bildirir ki, bu dadlı meyvəni soyduqdan sonra qısa müddət ərzində yemək lazımdır, çünki, o tez xarab olan meyvələrdəndir. Amma, dadının yaxşı olduğuna baxmayaraq onu quşlara yedirmək olmaz, çünki, quşların ölümünə səbəb ola bilər.

3. Oreo peçenyəsi

Oreo peçenyəsinin üzərindəki həndəsi fiqur şəkillərini çoxları yonca yarmaqlarının şəklin bənzədir, amma, bu şəkil peçenyəni istehsal edən şirkərin heyran olduğu gəncavərin paltarlarının üstündəki nişanların şəkli olduğu deyilir.

4. Banan

Bananı çoxları sevir, amma ağcaqanadların banan yeyən adamları daha çox dişləməsinə heç kim

bilmir.

5. Yerin cazibə qüvvəsi

Yerin cazibə qüvvəsinin ən yaxşı misalını qəbul edilən suyun rəngləri ilə təsdiqləmək mümkündür. Belə ki, satılan və ya yer kürəsində olan sulardan eyni qaba doldurulsa da onların rənglərinin müxtəlif olduğu təsdiq edilmişdir. Eyni rəngdə olan 2 suya rast gəlmək qeyri-mümkündür.

6. Qida boyaları

Qida boyaları uşaqlarda hiperaktivliyə səbəb ola bilər. Ən çox da sarı və qırmızı qida boyaları uşaqların aktivliyini artırır.

7. Kofe dənələri

Kofe dənələri adalandırdığımız qida kofe bitkisinin meyvəsidir.

8. Çay

Yaponlar boyat çayın iln zəhərindən də pis olduğunu qeyd edirlər. Çinlilər isə boyat çayı zəhər adalandırır və onun mədnin divarını zədələdiyini söyləyirlər. Buna görə də həmişə təzə dəmlənmiş çay için.

9. Bal

Bal ölümsüz qida hesab edilir. Qədim Misir fironlarının qəbrində də bal aşkar edilmişdir. Alimlər Fironun qəbrindən çıxan balı araşdırmış və bu nəticəyə gəlmişlər ki, onun tərkibi hələ də dəyişilməmişdir.

10. Yumurta

Yumurtanı istifadə etməzdən əvvəl suya salın. Əgər suyun üzərində durursa o zaman o yumurta istifadəyə zərərli. Yumurtanın suyun üzərində qalmasının səbəbi isə onun tərkibində əmələ gələn qazların yığılmasıdır. Yumurtanı sındırarkən onun sarısında qırmızı qan izinin olması toyuğun xəstə olmasının göstəricisi deyil

11 Kələm turşusu

Qəbul etdikləriniz bütün qidaların yanında kələm turşusu yesəniz o zaman çəkiniz nəinki artar, hətta azalar.